

TƏSVİRİ

Öz G4K 2 vuruşlu, 41.5CC, 2.2KW benzin mühərrikindən istifadə edən [çay dəmləyən maşın](#) , çıxış gücü 4 vuruşdan böyükdür, lütfən nəzərə alın ki, mühərrik yağının benzinə nisbəti 25: 1-dir. Performans daha sabitdir və yüksək temperaturda sönməyəcək. Çay yığmaq daha səmərəlidir və məhsuldarlıq əl əməyindən 40 dəfə çoxdur.

[İki Kişilik Çay Yığım Maşının](#) çarxı yüksək güclü alüminium ərintisi istifadə edir, yüksək gücün, yüngül çəkinin üstünlüklərinə nail olur. Yüngül çəkisi və davamlılığı, rahat işləməsi, aşağı yağ istehlakı, aşağı səs-küy, kiçik vibrasiya, aşağı itki dərəcəsi üstünlüklərinə malikdir. Bu [Cüt Kişilər Çay Yarpağı Kombaynı İstifadə](#) edir, patent iş başlığını, böyük hava həcmi, möhkəm quruluşunu, yüksək yığım səmərəliliyini qəbul edir. Hava kanalı və fan idxal materialı, daha qalın və möhkəm, daha uzun xidmət müddətini qəbul edir.


ÜSTÜNLÜK

1. Ötürücü tipli qapaq dizaynı, yüksək möhkəmlik, boş deyil, çay toplama prosesi daha rahatdır.
2. Debriyaj və tənzimləyicinin integrasiya edilmiş dizaynı, yüksək möhkəmlikli ərintidən hazırlanmışdır, xidmət müddəti 100% artmışdır.
3. Daha yüksək güc və daha kifayət qədər hava həcmi üçün müstəqil dizayn edilmiş ventilyator bıçağı və fan örtüyü, plastik fan və alüminium fan mövcuddur.


ƏTRAFLI




Özümüz tərəfindən hazırlanmış benzin mühərrikimiz aşağı səs-küyə, kifayət qədər gücə və daha çox yanacaq qənaətinə malikdir.



Səkkiz il bundan əvvəl biz digər həmyaşıdları kimi keyfiyyətsiz sürət qutusu aksesuarlarından istifadə etməklə kifayətlənmirdik. Maşının ömrünü 100% artıran öz sürət qutusu komponentlərimizi yaratmaq üçün yüz minlərlə dollar xərclədik.



SK5 karbon alət poladı yüksək sərtlilik və güclü aşınma müqaviməti ilə söndürülmüşdür. 1 sm qalınlığında budağı birbaşa kəsə bilər.



20 illik davamlı optimallaşdırma və təkmilləşdirmədən sonra [iki nəfərlik çay yarpağı yığan maşın](#) , indi bütün hissələri özümüz istehsal edirik, hər bir hissənin ən keyfiyyətli olmasını təmin edirik və həmyaşdları ilə müqayisədə xidmət müddəti 100% artır!

SPESİFİKASIYA

[Cüt Kişilər Çay Yarpağı Biçən maşınının](#) spesifikasiya siyahısından istifadə edir:

Model	DL-4CP-1210
Mühərrik modeli	G4K
Kəsmə eni	1210/1140/1000 mm
Mühərrikin gücü	2.2kw / 2.9HP
Mühərrikin vuruşu	2 vuruş
yerdəyişmə	41.5CC
Soyutma növü	Hava soyutma
Bıçaq növü	Düz tip
Qablaşdırma ölçüsü	142 x 52 x 45 sm
Çəki	29 kq


[Cüt Kişilərin İstifadəsi Çay Yarpağı Biçənlərinin](#) hamısının spesifikasiyası .

Model	Kəsmə eni	Mühərrik	Güc
DL-4CP-1210	1210/1140/1000 mm	G4K	2,2 KVt
DL-4CH-1210	1210/1140/1000 mm	G4K	2,2 KVt

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR





2-Men Tea Harvester


DL-4CP-1210



1200 kg / h
Straight Blade 1210 mm
Cutting Width 100/114/121 cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓